

**AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ VƏ
QIRĞIZISTAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ
ARASINDA MƏHKƏMƏ EKSPERTİZASI SAHƏSİNDƏ
ƏMƏKDAŞLIQ HAQQINDA**

SAZIŞ

Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi

məhkəmə ekspertizası sahəsində əlaqələrin tənzimlənməsinə səy göstərərək və hal-hazırki dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinin, hər iki Tərəfin milli maraqlarına cavab verdiyini hesab edərək,

habelə hüquq və hüquqitəbiqetmə praktikasını sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolu ilə gələcək münasibətlərin möhkəmləndirilməsi məqsədi ilə, aşağıdakılar barəsində razılığa gəldilər,

MADDƏ 1

SAZIŞIN MƏQSƏD VƏ PREDMETİ

Məhkəmə-ekspertizasının əsas problemlərinə dair elmi işlər sahəsində əməkdaşlığın həyata keçirilməsi, məhkəmə ekspertizasında mövcud metodların təkmilləşdirilməsi və eləcə də yeni metodların və metodikasının yaradılması, ekspert praktikasının təcrübə mübadiləsi.

MADDƏ 2

ƏLAQƏ QAYDALARI

Əməkdaşlıq Tərəflərin səlahiyyətli orqanları vasitəsi ilə həyata keçirilir.

MADDƏ 3

ƏMƏKDAŞLIĞIN FORMASI

Tərəflər səlahiyyətlərinə aid məhkəmə ekspertizası sahəsində əməkdaşlığı aşağıdakı fəaliyyət istiqamətlərində inkişaf etdirəcəklər:

- məhkəmə ekspertizası problemləri üzrə elmi işin əlaqələndirilməsi, metodlarının və metodikasının birgə işlənməsi;
- informasiya-sorğu fəaliyyəti sahəsində məlumat mübadiləsi;

- yeni metod və metodikasının öyrənilməsi üçün birgə məktəblərin, seminarların, kursların keçirilməsi;
- ekspert və elmi kadrların ixtisaslarının artırılması və hazırlanması sahəsində əməkdaşlıq;
- ekspert rəyinin və elmi işləmələrin resenziyalaşdırılması;
- metodik və elmi ədəbiyyatın mübadiləsi;
- ekspert və elmi fəaliyyət məsələlərində bir-birinə elmi-metodik və praktiki köməklik göstərilməsi.

MADDƏ 4

Tərəflər qarşılıqlı razılaşdırma yolu ilə bu Sazişdə nəzərdə tutulmayan, lakin Azərbaycan Respublikası və Qırğızıstan Respublikası arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədlərinə cavab verən tədbirlərə kömək edəcəklər.

MADDƏ 5

Tərəflər bu Sazişin fəaliyyəti ilə bağlı olan öhdəlikləri maliyyə hesablaşmalarsız, texniki kömək qaydası ilə yerinə yetirməyi öz öhdələrinə götürürlər.

MADDƏ 6

SAZİŞİN QÜVVƏ MÜDDƏTİ

Bu Saziş qeyri-müəyyən müddətə bağlanır və imzalandığı andan qüvvəyə minir.

Bu Sazişin qüvvəsi Tərəflərdən hər hansı birinin onun qüvvəsini ləğv etmək niyyəti barəsində yazılı bildiriş göndərdiyi gündən ləğv edilə bilər.

Bu Saziş Bakı şəhərində "23" aprel 1997-ci ildə Azərbaycan, qırğız və rus dillərində iki əsas nüsxədə imzalanmışdır. Sazişin bütün mətnləri eyni qüvvəyə malikdir.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİ
ADINDAN

QIRĞIZISTAN RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİ
ADINDAN